

Kamran MƏMMƏDOV

*AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“İnformasiya cəmiyyətinin fəlsəfəsi və
sosiologiyası” şöbəsinin kiçik elmi işçisi*

PANDEMİYA ŞƏRAİTİNDƏ MİLLİ TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI (AZƏRBAYCAN TƏCRÜBƏSİ)

Giriş

Pandemiya nədir? Ümumi tərifə əsasən, pandemiya insan-dan-insana asanlıqla ötürürlə bilən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Bu tərif H1N1 (“Donuz qrip”) qrip pandemiyası ilə əlaqədər 2010-cu ildə ÜST tərəfindən verilib. Hərfi mənada pandemiya yunanca tərcümədən “bütün xalq” mənasını verir. Pandemiya yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən çoxlu sayıda ölkələri, qitələri bürüməsi mənasını verir. Adətən, pandemiya xəstəliyin geniş yayılmış, bütün dünyani, əhalinin xeyli hissəsini əhatə etdiyi hallarda elan olunur. Hazırda pandemiya meyarları tam bəlli olmasa da, bildirilir ki, koronovirusla bağlı martın 9-dan sonra qeydə alınan rəqəmlər bu meyarlara cavab verib və ÜST bu səbəbdən pandemiya elan edib. Koronavirus artıq qlobal miqyasda yayıldıqından, ÜST-ün onu pandemiya kimi müəyyən etməsi həqiqətin etirafı sayılır.¹

Koronavirusun (COVİD-19) pandemiya elan olunması artıq bu xəstəliyin idarəolunmaz hala gəlməsinə və dünya səhiyyə sisteminin nəzarətindən çıxmasına bir mesaj və dünya üçün bəlaya çevriləsinə dair həyəcan siqnali idi. Meydana gəldiyi ilk günlərdən virus milli təhlükəsizliyin obyektləri sayılan insan (onun sağlamlığı, hüquq və azadlıqları), cəmiyyət (onun maddi və mənəvi dəyərləri) və bütövlükə, dövlət üçün böyük təhlükə törətməkdədir. Bu vəziyyətdə təhlükəsizlik maraqlarının əsas təminatçısı olan həkimiyət orqanlarının fəaliyyəti çətinləşir. Bir sözla, COVİD-19 siyasi, hərbi, iqtisadi, sosial, informasiya və s. sahələrdə milli maraqların təmin olunması yolunda böyük maneələr yaradır. Xəstəliklə mübarizə milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, bu sahədə görülən bütün tədbirlər milli təhlükəsizliyin təmin olunmasına göstərilən xidmət kimi qiymətləndirilməlidir.

Pandemiya dövrünün çağırışları

Azərbaycan koronavirus xəstəliyinin qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirdi. Yeni virusun meydana gəlməsi və digər viruslarla müqayisədə təsir və yayılma sürətinin fərqli olması xəbəri prosesin ilk dövrlərindən respublika rəhbərliyinin diqqət mərkəzində saxlanılırdı. Hələ 2020-ci il yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetində koronovirusla bağlı geniş tərkibli iclas keçirildi. Yanvarın 30-da Nazirlər Kabinetin tərəfindən virusun yayılmasının qarşısının alınması məqsədilə tədbirlər planı hazırlanıb təsdiq olundu. İlk atılacaq addımlar çox mühüm əhəmiyyət kəsb edirdi. Əsas məsələ baş vermiş böhranı nəzarətdə saxlamaq və prosesi vahid mərkəzdən idarə etmək idi. Tarixi təcrübə sübut edir ki, baş verən bu cür kritik hallar zamanı

¹ E-tibb.az

hadisəyə nəzarət və vahid rəhbərlik qarşıya qoyulan məqsədə çatmağın ən optimal yoludur. Bu baxımdan Azərbaycan Prezidentinin Nazirlər Kabinetini yanında Operativ Qərargah yaradılması haqqında imzaladığı ilk sərəncam düşüntülmüş siyasi məntiqin nəticəsi idi. Bu şəraitdə atılacaq addımların riskinin və şəraitdən asılı olaraq yaranan biləcək qeyri-müəyyənliyin ölçülməsi də vacib məsələlərdən idi. Qeyri-müəyyənlik şəraitində dövlətin güclü onun fəvqələdə qərarlar qəbul etmək bacarığı ilə ölçüllür. Böhran şəraitində subyektlərin siyasi fəaliyyəti və siyasi davranışları diqqət mərkəzində olan məsələdir. Bu zaman hadisələrin mərkəzində duran və ölkə vətəndaşlarının inamını qazanan, qərarlı və harizmatik davranış tərziన malik, eyni zamanda ölkənin elmi ictimaiyyatının rəylərini, vətəndaşlarının mövqeyini özündə eks etdirən qərarlar qəbul edən, siyasi cəhətdən bilikli və güclü şəxsiyyətin - siyasi liderin olması çox vacib məsələdir. Məhz qeyd etdiyimiz xüsusiyyətləri özündə cəmləyən İlham Əliyev bu dönmədə yalnız ölkə vətəndaşlarının Prezidenti kimi deyil, eyni zamanda siyasi lider kimi hadisələrin mərkəzində dayanaraq həyata keçiriləcək fəaliyyət istiqamətlərini düşüntülmüş siyasi-məntiqi ardıcılıqla müəyyən etdi.

Böhran bilavasitə insanların sağlamlığını hədəf aldığı üçün bu məsələ bütün fəaliyyətlərin prioritet istiqaməti olaraq qalırıdı. Ölkə başçısının söylədiyi kimi, pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlığının və onların sosial müdafiəsinin təmin edilməsidir. Bunu həyata keçirmək üçün pandemiya şəraitinə uyğun olaraq ən vacib məsələ əhalinin təcrid edilməsi idi. Bu məsələyə ilk növbədə ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlərin təxirə salınması və ya ləğv edilməsi ilə start verildi. İlk mərhələdə dövlətimizin və millətimizin gələcəyi olan uşaqların və yeniyetmələrin xəstəlikdən qorunması üçün addımlar atıldı. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün uşaq bağçalarında və təhsil müəssisələrində tədris prosesi tədricən dayandırıldı.

Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edildi. Bu məsələnin xüsusi əzəlliyi ondadır ki, əgər keçən əsrlərdə baş verən pandemik vəziyyət zamanı bu tədbirləri həyata keçirmək bir qədər asan başa galirdısa, müasir dövrda hər bir ölkə daxilində insanların hərəkət mobilliyinin artığını, eyni zaman sərhədlərin səsfaf olmasını və beynəlxalq nəqliyyatın iş qrafikini nəzərə alsaq bu işin nə qədər çətin olacağını sübut etməyə ehtiyac qalmır. Yəni, qlobal fəaliyyət məkanının lokallaşdırılması çox çətin başa gələn bir prosesdir. Yaranan bu çətinliyi qloballaşmanın yaratdığı fəsadlar kimi də qiymətləndirmək olar. Qloballaşmanın bu fəsadları isə xəstəliyin pandemiyaya (geniş yayılması) keçməsini mümkün edir. Əgər son 20 ildə gənc nəsillər yaşlıların özünütəcrid və hərəkət məhdudiyyətlərinə istehza ilə yanaşındırsa, hazırda yaşlı nəsil gənclərin qloballlaşmadan irəli gələn mobilliyini və dinamikliyini virusun sürətlə yayılmasının başlıca səbəbi hesab edirlər. Virusun yayılma sürəti yalnız dövlətlərərətəcridi deyil, insanlararası təcridi aktual etdi. Yoluxma təhlükəsinin həm də daha çox küçələrdə təməsda olan insanlardan yayıldığını nəzərə alsaq, dövlət öz vətəndaşlarından həyata qalmaq üçün yalnız ölkələr arasında deyil, eyni zamanda insanlar arasında ara məsafənin saxlanılması tələb etdi.

Hərəkətin məhdudlaşdırılması və əhalinin izolyasiya edilməsi zamanı çox ince və həssas məqamlardan biri vətəndaşların psixoloji durumunun düzgün istiqamətləndirilməsi ilə bağlıdır. Çünkü bir müddət insanlar bacarıqla ətraf aləmdən tacrid olunmalı və adət etdikləri bir sıra vərdişlərdən imtina etməli idilər. Onlar bunu etməyə psixoloji cəhətdən nə qədər hazır idilər?! Bir sıra psixoloqların rəyinə görə, bu cür vəziyyətlərdə qorxu, həyəcan və həddən artıq təşviş insanların ən qorxunc düşməninin çevrilə bilir. Ona görə də, insanların qorxmaması, həddən artıq təşvişə düşməməsi

Üçün tədirlərin görülməsi çox vacib məsələyə çevirilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara “Biz birlikdə güclüyük” şurayı ilə çağırış etməsi ölkədə psixoloji durumun stabillaşması üçün atılan uğurlu addımlardan idi. İnsanları öz ətrafında six birləşdirən bu çağırış ölkədə nəinki psixoloji durumun stabillaşmasına səbəb oldu, eyni zamanda ictimai həyatın bütün sahələrində uğurlu addımların atılmasına motivasiya yaratdı. Bu prosesdə əhalinin düzgün istiqamətdə maarifləndirilməsi və məlumatlandırılması çox mühüm əhəmiyyət kəsb edən amillərdən hesab edilir. “*Həqiqəti gizlətməyə, virus haqda doğrunu deməyə maneələr yaratmaq yönündə cəhdlər, hətta ən yaxşı məramla əsaslandırılsa belə, intihara, özünü aldatmağa bərabərdir. Çünkü bunun nəticəsi – inamsızlığın, informasiya müharibəsində mükəmməl sui-istifadə silahı olan şayələrin artmasına, labüb olaraq qorxu vəziyyətinin yaranması ola bilər. Covid-19 dövlətlərə pandemiyyaya hazırlıq və onunla mübarizə üçün verdiyi vaxtin sınağına çevrilib və ondan ki-min necə səmərəli istifadə edəcəyi aydın olacaq*”.²

Pandemiya şəraitində vətəndaşların düzgün məlumatlandırılması milli təhlükəsizliyin mühüm xüsusiyyəti və müasir dövrdə hökumətlə cəmiyyət arasında əlaqənin əsas mənbəyi olan informasiya amilini diqqət mərkəzində saxlamağı tələb edir. Informasiya siyasətinin düzgün qurulması pandemiya şəraitində gərginliyin nəzarətdə saxlanılmasında və cəmiyyətin düzgün istiqamətə yönəldirilməsində çox vacib amildir. Bu məsələ eyni zamanda informasiya mənbələrinin etibarlılığını gündəmə gətirir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafının hər gün yeni informasiya mənbəyinin yaranmasına imkan verdiyini nəzərə alsaq məsələnin mürrəkkəbliyini izah etməyə elə də ehtiyac qalmır. “Həkimin pasi-

yeni müalicə etməsinin, hökumətin pandemiyyaya qarşı mübarizəni təşkil etməsinin məsuliyyəti nə dərəcədədir, hadisə ilə bağlı məlumatın doğru çatdırılmasının əhəmiyyəti də bir o qədərdir. İnfomasiya istənilən cəmiyyətdə xaos yarada bilər. Bu səbəbdən onun yayılmasında bir sıra məsələlər nəzərə alınmalıdır. Burada əsas məsələ dövlətin və millətin təhlükəsizliyidir. Çünkü bu qorunmazsa, o infomasiyanın yayılmasının əhəmiyyəti yox dərəcəsindədir. Bu, bütün dövlətlərə, millətlərə xas xüsusiyyətdir”.³

Vahid strategiya axtarışında

Virusla mübarizə yollarının araştırılması dünyani strategiya seçimi sırasında qoymuşdu. Bunun səbəbi virusla mübarizədə bütün dünya dövlətləri üçün qəbul edilmiş vahid mübarizə straregiyasının olmamasıdır. Edinburg Universitetinin infeksiyon epidemiyalar üzrə eksperti professor Mark Woolhouse deyir ki, “Çıxış yolu strategiyalarıyla bağlı böyük problemlərimiz var. Nəinki Britaniyanın, heç bir ölkənin belə strategiyası yoxdur”. Onlar böhrandan çıxmağın üç əsas yolu göstərirler: peyvənd; müsəyyən sayda insanın koronavirusa qarşı immunitet qazanması; cəmiyyətdə insanların davranışlarının mütləmədi olaraq dəyişməsi. Peyvənd insanların immunitetini gücləndirəcək, virusa yoluxan insanların ölməsinə imkan verməyəcək. Hesab olunur ki, əhalinin 60 faizinin bu virusa qarşı immunitet qazanması epidemiyə riskini aradan qaldıracıq. Buna “sürü immuniteti” deyilir. Peyvəndlə bağlı araşdırımlar böyük sürətlə irəliləyir. Ancaq onların uğurla nəticələnəcəyinə və dünya miqyasında peyvəndlərin başlayacağına hələ ki, zəmanət yoxdur. Ən optimist proqnozlarda görə, koronavirusa qarşı peyvənd 12-18 ay ərzində kütləvi istifadəyə verilə biləcək. “Peyvəndi göz-

² Allahyarova T. “Dünya ölkələrinin pandemiya siyaseti, koronavirus və Azərbaycan: sosial kommunikasiya ən vacib əks-tədbir kimi”, Strateji araşdırımlar mərkəzi, SAT.AZ

³ İsmayılov S. “Pandemiya dövründə informasiya savaşı”, report.az 13.04.2020

ləmək strategiya deyil” – professor Woolhouse BBC-yə açıqlamada belə deyib. Toplumun immunitet qazanması 2 ildən çox çəkə bilər. Imperial College London-un əməkdaşı professor Neil Ferguson belə vəziyyətin yaranmasına bir neçə il vaxt lazım gələ biləcəyini deyib: “Yoluxma saylarını toplumun ancaq kiçik bir hissəsinin xəstə olduğu səviyyəyə gətirmək lazımdır. 2,5 il belə davam edərsə, yoluxma faktları artıq müəyyən kəsimdə immunitetin olduğu comiyyətlərdə baş verəcək”.⁴ Ancaq immunitetin uzunmürlü olub-olmayacağı da sual altındadır. Qrip əlamətləri olan digər koronaviruslarda immunitet çox aşağı düşür və insanlar dəfələrlə bu viruslara yoluxa bilirlər. Yoluxmaların sayını azaltmaq üçün davranışlarımız mütəmadi olaraq dəyişməlidir. Hər hansı epidimeyaya yol verməmək üçün hazırda həyata keçirilən bəzi tədbirlər davamlı olmalı və ya test yoxlamalarının əhatəsi genişlənməli, xəstələrin təcridi davam etdirilməlidir. Böyük Britaniya alimlərinin bu fikirləri bir daha pandemiya şəraitində virusla mübarizədə vahid strategiyanın olmamasının və hətta olacağına belə ümidiş yanaşmalarının əyani sübutudur. Amma hər strategiyanın və ya planın daxilində qırmızı xətlə keçən və bu mübarizə strategiyalarını birləşdirən vahid bir fikir var – özünütəcridi gücləndirmək. Bu məsələdə əsasən Çinin təcrübəsi fərqləndirilir. Amma bu təcrübə də etirazsız qarışınanır. Məsələn, virusun daha tez meydana gəldiyi və sürətlə yayıldığı ərazilərdə dövlətlərin (xüsusən də, Çin) həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlər ilk dövrlərdə Avropada müzakirə mövzusuna çevrilmiş, insan hüquqlarının pozulması və bu ölkələrin siyasi sistemlərinə təhdid kimi dəyərləndirilmişdi. İspaniya və İtaliyada hakimiyyət orqanları bu cür məcburetmə tədbirlərini insanlar üçün həddən artıq zərərli olduğu və onun tətbiq edilməsi üçün

“komunist Çini” olmadıqlarını söyləyirdilər. Eyni zamanda bunu insan hüquqlarının pozulması kimi qiymətləndirirdilər. Qeyd etmək lazımdır ki, pandemiya şəraitində insanların “təhlükəsizlik” və “azadlıq” məsələlərinin necə balanslaşdırılması çox mühüm əhəmiyyət kəsb edir. Bu cür dönenmlərdə təhlükəsizlik məsələsi də haçox irəli çıxır və ictimai həyatın bütün sahələrini əhatə edir. Pandemiya ən ağır şəkildə özünü məhz sərt karantin metodlarını qəbul etməyən hegemon dövlətlərdə özünü biruza verdi. Ona görə də, virusun ilk güclü və böyük insan tələfətinə səbəb olan dalğası özünü göstərən kimi Avropa dövlətləri də domino daşları kimi bir-birinin ardına digər dövlətlərin təcrübəsindən istifadə edərək məhdudlaşdırıcı tədbirləri həyata keçirməyə məcbur oldular və müəyyən qədər bunun müsbət nəticəsini gördülər.

Bununla yanaşı söyləmək lazımdır ki, maksimum dərcədə özünütəcrid təcrübəsi ən ideal və bütün dövlətlərə nümunə olabiləcək yegənə yol olmasa da, amma mövcud şəraitdə virusun yayılmasına qarşı mübarizədə effektiv metod kimi qiymətləndirilə bilər. Bu məqamda məşhur ingilis siyasətçisi U.Cərçillin “demokratiya ən pis idarəetmə formasıdır, amma ondan yaxşısa da yoxdur” deyişimi daha çox yerinə düşür. Lakin bu cür metodların hər bir dövlətin özünəməxsus xüsusiyətlərini nəzərə almaqla öz ərazisində tətbiqi daha effektli və məqsədə uyğundur. Buna nümunə olaraq dünyada effektiv əsul kimi təzahür edən Azərbaycan təcrübəsini göstərmək olar. Azərbaycan da vaxtında verilən reaksiya ilə pandemiya qarşı müdafiə tədbirlərinin görülməsindən daha çeviklik göstərməklə, xüsusən də bunu özünəməxsus şəkildə tətbiq etməklə təhlükənin geniş yayılmasının qarşısını almağa, onu nəzarətdə saxlamağa nail ola bildi. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış məktubda pandemiya şəraitində görülən işlərə yüksək qiymət verilmiş və Azərbaycan pandemi-

* James Gallagher “Koronavirus pandemiyası nə vaxt bitəcək?”,
bbc.com 21 mart 2020.

yaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Virusun siyasılışması: qloballaşma, beynəlxalq təşkilatlar və milli dövlət

Pandemiya dövrünün çağırışlarına cavab vermək üçün dövlətlərin qəbul edəcəkləri siyasi qərarların da rolü çox vacibdir. Bu baxımdan virusun siyasılışma məsələsi XXI əsrə qlobalçıların, Avropa İttifaqının və digər siyasi təşkilatların qəbul etmək istəmədikləri "milli dövlət" amilini dünyanın gündəminə gətirdi. Dündən görününen mənzərə belədir ki, pandemiya güclü dövlət amilini vacib tələbə çevirmişdir. Artıq qlobal güclərin milli dövlətlə razılığa gəlmək zamanı yetmişmişdir. Çünkü XX əsrin sonlarından başlayaraq milli dövlətlər qarşısında daha çox iddiyalı görünən və hegemonluq iddiasında olan qloballaşma tərəfdarları və üstdövlət birlikləri (məsələn, Avropa Birliyi) virusun meydana çıxdığı ilk dövrdə nəinki xəstəliyin pandemiya şəraitinə keçməsinin qarşısını almaq üçün tədbirlər görmədilər, eyni zamanda öz fəaliyyətsizlikləri ilə buna qadir olmadıqlarını sübuta yetirdilər. Bu məqamda söyləmək lazımdır ki, pandemiya şəraitində fəaliyyət zəifliyi ilə fərqlənan və mövcud vəziyyətə adekvat reaksiya verə bilməyən beynəlxalq təşkilatların postpandemiya dövründə mövculuqları sual altındadır. Məsələn, bu dövrdə Avropa İttifaqının "vahid sərhəd" ideyası özünü doğrultmadı. Bu ittifaqa daxil olan ölkələr virusla mübarizədə sanki təkləndilər və böyük itkilərə məruz qaldılar. Söyləmək lazımdır ki, beynəlxalq təşkilatların qeyri-effektiv fəaliyyəti bugünün deyil, XXI əsrin başlangıcından dünya siyasetinin müzakira mövzusu olmuşdur. İlham Əliyev hələ 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olarkən BMT Baş məclisində tarixi çıxışı zamanı BMT-nin iş mexanizmi ilə bağlı təkliflər vermiş,

həm də Şərqi Avropa ölkələrindən birinin BMT təhlükəsizlik Şurasına üzv seçilməsi ideyasını irəli sürmüdü. Çünkü XXI əsrə mövcud təşkilatların fəaliyyəti dünyada mövcud olan siyasi güc balansını özündə ehtiva etmir, XX əsrin ortalarındaki mövcud vəziyyətə uyğun fəaliyyət göstərir. Pandemianın ilk dövrlərində dövlətlərin bu prosesə göstərdiyi reaksiyalar qlobalçıları pessimist çıxışlar etməyə sövg edirdi. Bir sıra demokratik institutlar dövlətlərin təhlükəsizlik tədbirlərindən sui-istifadə etməsindən narahatlılarını bildirirlər. Onlar buna nümunə olaraq "sərhədlərə daha sıx nəzarət olunacağı", seçki institutunun önəminin azalacağını, siyasetdə populist, ultra-sağ, ultra-millətçi güclərin, hətta ultra-radikal dini cəreyanların önə çıxacağını" göstərirler. Ancaq nəzərəalsaq ki, bəşər tarixində xüsusən də, XX əsrə – yəni demokratik dalğaların bir-birini əvəz etdiyi dönenlərdə baş vermiş böhran şəraitlərində milli dövlətin tənzimləyici roluna müraciət edilib, o zaman ciddi həyacana ehtiyac qalmır. Bu proses bütün tarix boyu tsiklik xarakter daşımışdır. XX əsrin ilk on illiklərində meydana gəlmiş neoliberalizm cərəyanı da bu prosesə müsbət yanaşırdı. Neoliberalizm liberalizmdən fərqli olaraq iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinə etiraz etmir, eyni zamanda liberalizm kimi bazar münasibətlərinə və azad rəqabətə iqtisadi inkişafın və sosial ədalətin əsas vasitəsi kimi baxırı. Rusiya tədqiqatçısı Y.A.Zamoşkin "Tarixin sonu: ideologizm və realizm" əsərində yazır: "Eyni zamanda, neoliberalistlər (F.A.Hayek, V.Oyken, V.Repke və b.) hesab edirlər ki, azad rəqabət avtomatik təmin olunmur. İnhisarların yaranması, iqtisadiyyatın böhranı, inflasiya bazar özünütənzimləməsini pozur. Buna görə də, bazar iqtisadiyyatını tənzimləmək üçün dövlətin iqtisadiyyata müdaxiləsi qəçilməzdür".⁵ Dövlət tənzimləməsi ilə

⁵ Ömrəv V. "Azərbaycanlılıq və neoliberalizm".
<https://sesqazeti.az/news/kividf/552887.html>

bağlı məsələlər 1929-ci ildə baş vermiş dünya iqtisadi böhranı zamanı daha çox özünü göstərmışdı. Bu zaman dövlətdən işə qarışmaq və bazarın səhvlərini düzəltmək tələb olunurdu. Həmin dövrdə ABŞ-da yeni prezident seçilmiş F.Ruzveltin böhrandan çıxməq üçün tətbiq etdiyi "Yeni xətt" siyasetinin ana xəttini iqtisadi fəaliyyətin və sosial proseslərin bütün sahələrində dövlətin tənzimləyici rolunun artırılması təşkil edirdi. ABŞ tarixində bu cür dövlət tənzimləməsi demək olar ki, "Reyqanomika" "siyaseti formallaşana qədər bu və ya digər şəkildə tətbiq olunmuşdur. Avropa isə XX əsrin 70-ci illərindən iqtisadiyyatda dövlət tənzimləməsi siyasetindən imtina edərək bazara qayıtdı. Siyasi ekspertlərin fikrincə, Avropa 2008-ci ildə dünya iqtisadi böhranı zamanı dövlət tənzimləməsinə ehtiyac görmedi. 2019-cu ilin sonundan start götürən COVID-19-un yaratdığı böhranın çoxşaxəliliyi və ictimai həyatın bütün sahələrini iflic etməsi artıq vəziyyətin 2008-ci il depressiyasından daha ciddi olduğuna işarədir. Pandemiya artıq dövlətlərin özünü göstərməsini tələb edir. Buna baxmayaraq, tarixi şəraitin müqayisəli təhlili belə bir nticəyə gəlməyə imkan verir ki, mövcud vəziyyət globallaşmadan tamamilə imtina etmək anlamına gəlməməlidir. Çünkü virusla mübarizə təhlükəsizlik tədbirlərini – dövlətlərin özünətəcridini, izolyasiyasını, sərhədlərini bağlamasını nə qədər vacib edirsə, virusa qalib gəlmək və böhrandan çıxış yolları dövlətlərin qlobal və birgə mübarizəsindən keçir.

Vəziyyətdən çıxış yolu: qlobal əməkdaşlıq

Pandemiyanın ilk dövrlərində dövlətlərin reaksiyası ictimai təhlükəsizlik naminə bir sıra kəskin siyasi tədbirlərin keçirilməsində özünü biruzə verirdi, xəstəliyin yayılma sürəti və miqyasının genişlənməsi qlobal yanaşmanı daha aktual etdi. Çox qürürverici-

dir ki, bu yanaşmanın ilk təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal müzakirə məkanı olaraq Azərbaycanı seçdi. Beynəlxalq təşkilatlar və bu təşkilatlarda təmsil olunan nüfuzlu dövlətlərin bu təşəbbüsə qoşularaq onu dəstəkləməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə siyasi nüfuz və siyasi imicinin göstəricisidir. Azərbaycan Respublikası dünya böhranına səbəb olan pandemiya şəraitində də qlobal dialoq və qlobal müzakirə məkanı funksiyasını uğurla həyata keçirdi. Bu dövrdə Azərbaycan Respublikasının sədrliyi ilə iki beynəlxalq sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti və Qoşulma-ma Hərəkatının Təmas Qrupunun Sammiti. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Qoşulma-ma hərəkatının Zirvə konfransına BMT Baş Assambleyası sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Afrika İttifaqı Komissiyası sədrləri də qoşuldular. BMT baş katibi A.Quterreş və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti C.Borrelli isə videomüraciət ünvanladı, görüşü təşkil etdiyi və COVID-19-la mübarizədə praktiki nümunə göstərdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyəti müsbət dəyərləndirildi. Bu zirvə görüşündə diqqət çəkən mühüm məqamlardan biri ilk dəfə olaraq Avropa İttifaqı nümayəndəsinin video-müraciətlə bu tədbirə qatılmaları idi. Azərbaycan Respublikası və Azərbaycan Prezidenti İlham Əliyev. Avropa İttifaqı ilə Qərəbə qarşı "eks qütbədə yerləşən" Qoşulma-ma Hərəkatı ölkələrini Pandemiya zamanı bir araya gətirdi. Bu eyni zamanda pandemiya dövründə fəaliyyətsizliyilə seçilən və postpandemiya dövründə varlıqlarının necə olacağı bilinməyən beynəlxalq təşkilatların aktivləşməsi üçün bir mesaj rolu oynadı. Beynəlxalq əməkdaşlığın ilk təşəbbüskarı kimi Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatı ilə donor sazişi imzaladı. Sazişə müvafiq olaraq bu bəla ilə qlobal səviyyədə

mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdı. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilmesi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar iana edildi. Bu sammitlərin keçirilməsi təşəbbüskarı və rəhbəri kimi Azərbaycan Respublikası dünyada pandemiyaya çevrilmiş COVID-19 bələsindən xilas olmağın yegana yolunun beynəlxalq əməkdaşlıq və həmçinin keçdiyini bir daha bəyan etdi. “*İlk növbədə, milli səviyyədə işləməklə biz, həmcinin beynəlxalq birliyin daha six birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsi nə çalışırıq... Sammitlər göstərdi ki, biz sayıları birləşdirməklə bu bələya qarşı daha təsirli müqavimət göstərə bilərik*”.⁶

Açar sözlər: pandemiya, milli təhlükəsizlik, sosial təcrid, sosial məsafə, beynəlxalq təşkilatlar, qlobal əməkdaşlıq.

İstifadə edilmiş ədəbiyyat:

1. E-tibb.az
2. Ismayilov S. “Pandemiya dövründə informasiya savaşı”, report.az 13.04.2020
3. Allahyarova T. “Dünya ölkələrinin pandemiya siyasəti, koronavirus və Azərbaycan: sosial kommunikasiya ən vacib əks-tədbir kim”, Strateji araşdırmlar mərkəzi, SAT.AZ
4. James Gallagher. “Koronavirus pandemiyası nə vaxt bitəcək?”, bbc.com 21 mart 2020.

⁶ Azərbaycan Prezidenti İlham Əliyevin “Mir” televiziya kanalına müsahibəsi, 07.05.2020 <https://president.az/news/interviews>

5. Ömərov V. “Azərbaycançılıq və neoliberalizm”. <https://sesqazeti.az/news/kivdf/552887.html>

6. Azərbaycan Prezidenti İlham Əliyevin “Mir” televiziya kanalına müsahibəsi, 07.05.2020 <https://president.az/news/interviews>

Камран МАМЕДОВ

ПУТИ РЕШЕНИЯ ПРОБЛЕМ НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ В УСЛОВИЯХ ПАНДЕМИИ (ОПЫТ АЗЕРБАЙДЖАНА)

РЕЗЮМЕ

Статья посвящена вопросам национальной безопасности в условиях пандемии. Пандемия коронавируса COVID-19 представляет собой серьезную угрозу для здоровья населения, прав и свобод человека, материальных и моральных ценностей общества и государства в целом. В статье автор отмечает, что борьба с пандемией важна с точки зрения национальной безопасности, так как она оказывает серьезные препятствия в обеспечении политической, военной, экономической, социальной, информационной и т.д. сферах национальных интересов.

Ключевые слова: пандемия, национальная безопасность, социальная изоляция, социальная дистанция, международные организации, глобальное сотрудничество.

⁶ Azərbaycan Prezidenti İlham Əliyevin “Mir” televiziya kanalına müsahibəsi, 07.05.2020 <https://president.az/news/interviews>